

Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Nº 4 (2185) 14 yanvar 2021-ci il

DÜNYANI HEYRƏTƏ SALAN 44 GÜNLÜK MÜHARİBƏ

(III yazı)

Bəlli hadisələrin axarını izlədikcə üst-üstə düşən, təkrarlanan, bəzən də törədilən cinayətlərin miqyası adamı dəhşətə gətirən məqamlarla qarşılaşırıq. Məhz həmin məqamlar faşizmin elementləridir. Özü də ötən əsrde qalan elementləri yox. Bu gün də Ermənistan hakimiyyətinin, Ermənistan siyasetinin canında-qanında qalan elementləri. Məhz bu səbəbdəndir ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza və dünya ictimaiyyətinə etdiyi müraciətdə birmənalı şəkildə vurğulamışdı ki, biz Ermənistan ordusunu darmadağın etdik. Bizim dəmir yumruğumuz Ermənistani kapitulyasiyaya məcbur etdi. Biz Ermənistani diz çökdürdü. Biz Ermənistanın faşist siyasetini məhv etdik. Dünya gördü ki, Ermənistan hakimiyyəti nə qədər rəzildi, nə qədər qorxaqdı. Onlar bizim qarşımızda diz çökürülər".



Bəli, bax elə məsələnin mahiyyətinə bu aspektən yanaşanda onda məlum olur ki, Azərbaycan prezidentinin, Ermənistan siyasetinin qarşısında diz çökən təkcə Ermənistan iqtidarı, Ermənistan ordusu deyil, bu həm də Ermənistana dəstek verən, ona havadarlıq edən, onu maliyyələşdirən güclərdi. Əgər 1918-ci ildə "paytaxtsız" Ermənistanı respublika elan edən güclər bu gün onun silahlanmasına açıq-aşkar dəstək verib şərait yaradıblarsa, deməli, mənqiqə biz həm də onlara vuruşmuşuq, onlara qalib gelmişik.

Tarixə nəzər salsaq, görərik ki, Moskvadakı və digər xarici ölkələrdəki havadarlarına arxalanan və zaman-zaman da öz çirkin niyyətini həyata keçirməyə müvəffəq olan Ermənistən hələ ötən əsrin 40-ci illərində bu gün üçün, bugünkü işğalları üçün böyük işlər görüblər. Məhz həmin vaxt Moskvənin mərkəzində əyleşəy A.Mikoyanın təşəbbüsüylə Ermənistanda "Qarabağ hərəkatı", həmçinin "Qara-

bağ komitəsi" yaradılmışdı. Məhz Mikoyanın dəstəyile hələ 1945-ci ildə Ermənistan KP MK-nin birinci katibi olmuş Q.Harutyunov Stalinə məktub yazaraq Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etmişdi. Həmin məktubu Stalin öz dərkanarı ilə Malenkova göndərmiş və araşdırılması tapşırılmışdı. Bu məktubda erməni həyəsizliyinin ilk nöqtəsi də özünü ifadə etmişdi. Ermənistən kommunistlərinin rəhbəri Stalindən xahiş etmişdi ki, Şuşanın yenidən qurulması, bərpası da onlara tapşırılsın. Bax, bu tarixi faktın özüne diqqət yetirində həm erməni həyəsizliği, həm də erməni əliuzunluğu birmənalı şəkildə qarşımıza çıxır. Yaxşı ki, həmin məktubla bağlı o vaxt Azərbaycan kommunistlərinə rəhbərlik edən Mircəfər Bağırov öz kəskin mövqeyini ortaya qoyur. Və bildirir ki, Ermənistən, Gürcüstanın və Dağıstanın əhalisinin eksəriyyəti azərbaycanlılardır. Onda bu əraziləri de Azərbaycana birləşdirmək lazımdır. Məhz bu konkret, həm də qətiyyətli cavab Moskvəni ermənilərin məktubunu zibil qutusuna atmağa məcbur edir.

Tarixin təkrar olunduğu barədə kifayət qədər fikirlər söyləndi. Biz də həmin təkrarın şahidlərindən biriyik. Əger xatlılayırsınızsa, ötən əsrin 80-ci illərindən başlayaraq, ermənilər Moskvaya yenidən məktublarla müraciət etməye başladılar. Bu müraciətlərin ünvanlanmasında bir səbəb də Ulu Öndərimizin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılması idi. Düşmən Heydər Əliyevin işdən çıxarılmasını gözəl bir fürsət kimi qiymətləndirdib Qorbaçov hakimiyyətini əle almağa çalışırdı. Elə hadisələrin gedisi də göstərdi ki, məhz Kremlin dəstəyile



ermənilər öz cinayetkar şəbəkələrini daha da genişləndirdilər. Burada ermənilərin zaman-zaman özleri üçün istifadə etdikləri təcrübə də onların işinə yarayırı. Tarixi faktlardan məlumdur ki, hələ 1948-ci ilin mart ayının 10-da SSRİ Nazirlər Sovetinin qəbul etdiyi "Ermənistan SSRİ-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" qəbul etdiyi qərar məhz ermənilərin çoxsaylı və israrlı müraciətlərinin, məktublarının, həm də Kremləki dayaqlarının köməyilə gerçəkləşmişdi. Deməli, daş-naqların, həmçinin böyük Ermənistən xülyalı avantürist dairənin ən böyük məqsədlərindən biri Azərbaycan ərazilərinə sahib olmaq, xalqımızı öz dədə-baba torpaqlarından didərgin salmaq idi. Çok təəssüf ki, ermənilərin bu istiqamətdə atdiyi addımlar 1948-1953-1988-ci illərdə ermənilərin soydaşlarımızı Ermənistən ərazilisin-

dən kütləvi köçürməsi ilk mərhələlərde sovet hökumətini, sonuncu mərhələdə isə aşkar işğalçılığın sayəsində mümkün olmuşdu.

Törədilən cinayətlərin, zaman-zaman gerçəkləşdirilən deportasiyaların qarşısının vaxtında alınmaması, SSRİ hökumətinin bu məsələdə ermənipərest mövqə tutması artıq 1988-ci ilin ilk aylarından başlayaraq qərbi azərbaycanlıların silahla, terrorla, öz evəsiyindən qovulmasına başlanıldı. Özü də Moskvənin gözü qarşısında. Proses o qədər sürətlə həyata keçirildi ki, insanlara özlərinə aid daşınması mümkün olan əmlaklarını da götürməyə imkan verilmirdi. Qışın qarlışxtalı havasında adamların isti yuvalarından qovulması, mal-mülklərinin əllərindən alınması, törədilən qətller, xüsusi qadınlara, qocalara, uşaqlara qarşı gerçəkləşdirilən faşist xisəltli faciələrlə müşşayət olunan cinayətlər beynəlxalq aləmin də diqqətini özünə çəkmirdi. Böyük dünya bunu SSRİ-

nin daxili işi sayıv və erməni faşizminə bununla dəstək vermiş olurdu. Törədilən həmin qanlı cinayətlər və gerçəkləşdirilən deportasiya ilə bağlı Azərbaycan prezidenti cənab İlham Əliyev Fransanın "France 24" televizionun temsilcisinin suallarını cavablandırarkən birmənalı şəkildə vurguladı ki, "Tarixi dəyişmək mümkün deyil. Siz arxiv sənədləriyle tanış olsanız, onda bugünkü Ermənistən ərazinin hansı xalqa məxsus olduğunu özünüz də görərsiniz. Və size aydın olar ki, bugünkü Ermənistən paytaxtı İrəvan xanlığına məxsusdur. Ümumiyyətlə, ermənlər bu ərazilərə köçürüyürlər. Onlar digər ölkələrdən məqsədli şəkildə Azərbaycan ərazisine getirilərlər. Bu böyük bir siyasetin tərkib hissəsi olubdu. Hətta Dağlıq Qarabağda onların Azərbaycan ərazisində köçürülməsinin tarixini xatırladan abidə də ucaldılmışdı. Bu gün biz başqa bir dövlətin torpağı üçün vuruşmuruz. Biz öz torpağımızı azad edirik".

Göründüyü kimi, bizim ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-a kimi davam edən müharibəmiz məhz Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda id. Bu müharibənin qələbə ilə başa çatması məhz böyük bir zamanın, böyük bir siyasetin, gərgin əməyin və polad iradənin nəticəsi oldu. Ortaya dəmir yumruq qoyuldu.

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyinin
maliyyə yardımını ilə



Azərbaycan
Respublikasının
Medianın İnkışafı Agentliyi